

*Ayfar Baylər qızı Şakirli*  
Azərbaycan Dövlət Pedaqoji Universiteti

## DƏRSDƏNKƏNAR VƏ MƏKTƏBDƏNKƏNAR TƏDBİRLƏR ZAMANI ŞAGİRDLƏRİN EKOLOJİ TƏRBİYƏ MƏSƏLƏLƏRİ

*Ayfar Baylər qızı Şakirli*  
Azərbaycan Respublikası Mədəniyyət və İncəsənət Nazirliyi  
Azərbaycan Mədəniyyət Mərkəzi  
Azərbaycan Mədəniyyət Mərkəzi

## ВОПРОСЫ ЭКОЛОГИЧЕСКОГО ВОСПИТАНИЯ УЧАЩИХСЯ ВО ВРЕМЯ ВНЕУРОЧНЫХ И ВНЕШКОЛЬНЫХ МЕРОПРИЯТИЙ

*Ayfar Baylar Shakirli*  
Azerbaijan State Pedagogical University

## THEORETICAL ISSUES OF ECOLOGICAL UPBRINGING OF STUDENTS IN EXTRACURRICULAR ACTIVITIES

**Xülasə:** Məqalədə məhzunun aktuallığı əsaslandırılır. Dərsdənkənar və məktəbdənkənar tədbirlərin məhiyyətinə və mözminin aydınlıq göstərilir. Dərsdənkənar və məktəbdənkənar dərslərin təsnifi verilib. Məqalədə dərsdənkənar və məktəbdənkənar tədbirlərdə şagirdlər ekoloji tərbiyənin formalşdırılması nümunələri da verilib.

**Açar sözlər:** dərsdənkənar, diyarşunaslıq, ekskursiya, viktorina, ekosistem, şagirdlər

**Резюме:** В статье была обоснована актуальность темы. Внесена ясность в содержание и выявление сути внеурочных и внешкольных мероприятий. Данна классификация внешкольных и внеурочных занятий. В статье показаны образцы формирования у школьников экологического воспитания во время внеурочных и внешкольных мероприятий.

**Ключевые слова:** внеурочный, краеведческий, экскурсия, викторина, экосистема, ученики

**Summary:** The relevance of the topic is justified in the article. The essence and content of extracurricular activites were clarified. Classification of extracurricular activites has been provided. The article also provides examples of ecological education for pupils in extracurricular activites.

**Key words:** extracurricular, regional studies, exursion, quiz, ecosystem, pupil.

Ötrəf mühitə qayğı bu gün cəmiyyətin həyat fəaliyyəti sahələrinin hər birin başlıca funksiyasına çevrilmişdir. Bir torşdən, urbanizasiya prosesində tabii mühit dayışılır; hər şeydən öncə, şəhərin ərazisi hüdudlarında təbiət tədricən dayışır. Şəhər böyüdücəkən ətraf rayonları təbiətinə təsir göstərir. Şəhər arealının genişlənməsi, kəndlərin urbanizasiyası və s. müvafiq ərazilərdə tabii mühitin bu və ya digər dərəcədə dayışməsi ilə nəticələnir. "Öğər bizi doğrudan da planəctir məyəşda düşünməyi bacarmasaq, boşriyyət doğrudan da məhv olmaq təhlükəsi qarşısında duracaq. Ancaq ağıl çıxılığundan yox, onun əzəmətlili və hər

şeyə qadıq gücündən istifadə edə bilmədiyimizə görə məhv olacaq" (1, s.17).

"İnsanı təbiət yaratmış və öz sərvətlərini saxavatla onun istifadəsinə vermİŞdir" (2, s. 7). Bu sərvətlərə lazımi şəkildə və etibatlı istifadə etmək hər birimiz üçün ənənəvi olmalıdır. Dünyada və ölkəmizdə baş verən global iqlim dayışılığı, içmali su etibatlarının tükənməsi, məsa həllərinin azalması hər birimiz üçün böyük təhlükə mənbəyidir. "Təbiət hamımızın müşterək "evimiz", ümumi "süfrəmizdir". Bu ev hər birimiz üçün doğma, bu süfrə bərkəti, min bir nəmatlidir"(3.30). Bu "evin" qorunub, mühafizə olunmasında hər birimiz məsuliyyət daşıyırıq.

## Dərsdənkənar və məktəbdənkənar tədbirlər zamanı şagirdlərin ekoloji tərbiyə məsələləri

Bələ olduqda şagirdlərdə ekoloji tərbiyənin formalşdırılması xüsusiylə böyük əhəmiyyət kəsb edir. Məktəblilərə vətənimizin gözəl təbiətini qorunmaq və təbii sərvətlərindən qəzaatlı istifadənamına xidmət göstərmək, təbiəti korylanlara qarşı barışmaz mövqə tutmağı əslamalıyıq.

Təbii ki, bu işdə əsas nümunə müslüm şəxsiyyətinin özüdür. Ümumiyətə, təbiiyədə, o cümlədən ekoloji tərbiyədə şəxsiyyət digər şəxsiyyətdən nümunə götürürək formalşar. "Tərbiyəçi şəxsiyyətinin canav ruha olan təsiri elə bir təbii qılıvəsindir ki, onu nə dərs kitabları ilə, nə axlaqi nisahıtlarla, nə də cəza və mükafat sistemi ilə əvəz etmək olar" (4, 39).

Müslümlər tərəfindən şagirdlərin fərdi xüsusiyətlərinin təzahürü və inkişafı üçün çətinlik dərəcəsinə və müxtəlif mözəmənənən görə seçilən müstəqil yaradıcı işlərin aparılmasına şərait yaranan ekoloji işlər tarix dərsləri üçün da xarakterikdir. "Ekoloji mədəniyyət cəmiyyətin ancaq təbii mühitlə deyil, həm də sosial-tarixi mühitlə qarşılıqlı əlaqəsinin əsasını karakteriz etməyə qəbulidir" (5, 29). Tarix dərslərində dərsdənkənar işlər şagirdlərin idrak maraqlarının inkişafını istiqamətlənləndirir.

"Dərsdənkənar tədbirlər zamanı ekoloji tərbiyənin vəzifəsi şagirdlərdə doğma diyarımızin təbiətini daha dərindən öyrənmək, sevmək, qorunmaq, onun təbii sərvətlərindən daha qəzaatlı, dəha səmərəli istifadə etmək, təbiətin korlanmasına qarşı dözlülməzlik kimi keyfiyyətlər yaratmaqdır" (6, 99).

Ekoçarlı xarakterli dərsdənkənar işlərə diyarşunaslıq istiqaməti verilməsi mülüm şərtidir. Ekoloji vəzifənin doğma diyarının nümunəsi əsasında öyrənilməsi təbiət və cəmiyyət qarşılıqlı əlaqələrinin elmi əsaslarının başa düşülməsi ilə möhdüdüldür, əksinə, bu həm də ona görə əhəmiyyətlidir ki, bu zaman şagirdlərin oxlağı və estetik tərbiyəsi, onun mənəvi zənginliyi, milli şühr və qühr hissəsinə, bəzək sənədlər, şəxsiyyətin inkişafı və formalşamasına geniş imkanları yaradır. Ekoloji mözəmənənən dərsdənkənar işlərin diyarşunaslıq istiqaməti məktəbin höyətələrə əlaqəsi, şagirdlərin yaradıcılıq təsəbbübələrinin artmasına, tədqiqatçılıq xarakterli işlərin qoşulmasına, müəyyən ixtisas, peşə yönəlikliyinə həvəslandırma, əməyə hazırlananmasına, təbiətlə birbaşa əlaqələri üçün şərait yaranmasına kömək edir.

Tarix dərslərində istifadə olunan dərsdənkənar iş formallarından aşağıdakılardır qeyd edə bilərik:

- 1) Müvafiq soyqrımı və matəm günləri, qeyd olunması (20 yanvar-Şəhərlər günü, 26 fevral Xocalı faciisi, 31 mart - azərbaycanlıların soyqrımı gününtü və s.) yolu ilə;
- 2) Viktorina və gecələrin təşkil edən yolu ilə;
- 3) Kino, televiziya və radio verilişlərindən istifadə yolu ilə;
- 4) Bayram tədbirlərinin keçirilməsi (Novruz, Qurban, Ramazan) yolu ilə və s.

Tarix dərslərində məktəbdənkənar tədbirlərin istiqamətlərinə aid olanlara aşağıdakılardır misal çəkə bilərik:

Respublikamızda Gənc turistlər və diyarşunaslıq mərkəzi fəaliyyət göstərir. Bu mərkəzin fəaliyyətinə əsas məqsədi tariximizi gələn nəslə öyrənmək, vətənimizin tarixi abidələrini qorunmaq, vətəna məhabəbat hissini aşlaşdırmaqdır. Gənc turistlər və diyarşunaslıq mərkəzləri respublikamızın tarixini, mədəniyyət abidələrini şagird və tələbələrə tanıtmaq, onlara sevdirmək məqsədilə ekskursiya, yürüş və gəzintilər təşkil edir, şagirdlər milli dəyərlərimizin qorunması, torpaq sevgi, vətəna məhabəbat hissini aşlaşdırma istiqamətində mətməudi iş aparır.

"Bir sıra məktəblərdə təbiət muzeyi və ya gələşəri yaradılır. Təbiətin mühafizə üzrə talim və təbiiyə işində bəzək təbii mühafizə üzrə əhəmiyyətli işlər, məzənət və diqqətlər saxlanır və iləm-ilə zənginləşdirilir. Güşədə işa müxtəlif bitki və heyvan saxlanır. Onlar üzərində müşahidə aparılır, qulluq edilir və s." (7, 38).

Məktəbdə ekoloji problemlər üzrə kültülli iş formalaları içərisində disput və söhbətlər, məruza və mühəzairolar, viktorinalar, konfranslar və s. istifadə səmərəlidir. Ekoloji konfranslar, ilk növbədə, şagirdlərin ekoloji biliklərinin artırılması, şagirdlərin təbiətə höyətələrinə əlaqədir. Dərəcələndirilmə və zənginləşdirilməsinə xidmət edən tədbir formasıdır. Burada məktəblilərin əməyi ekoloji problemlər, doğma diyarın təbiəti haqqında məlumatlaşdırması və informasiya selinə qoşulması üçün imkanları yaranır.

Ümumtəhsil məktəbi şagirdlərinin ekoloji təbiiyə və təbiiyə üzrə dərsdənkənar və məktəbdənkənar tədbirlər prosesində praktik fəaliyyətin

istiqamətlərini aşağıdakı kimi müəyyənləşdirmək olar:

1) Doğma diyarın təbiətinin öyrənilməsi və qiymətləndirilməsi; hava, su, torpaq, ekosistemin vəziyyətinin təsviri siyahısı və qiymətləndirilməsi; təbiətin və mühafizə olunan təbii obyektlərin siyahıya alınması, zəruri sənədlərin (xəritə, sxem, cədvəl, siyahı) tərtib edilməsi;

2) Ekoloji biliklərin təbliğ; plakat, şürə və vərəqlərin hazırlanması səhəbat və mühazirlərin keçirilməsi; ekoloji məzmunlu ekskursiyaların keçirilməsi təbiətin mühafizəsi sərgilərin tətbiqi; doğma diyarın təbiəti üzrə mühafizə salnaməsinin yaradılması; ətraf aləm günlü və ya ümumdünya sağlamlıq günlərinin keçirilməsi və s.

Bütün bu qeyd edilənlər təlimdə məktəblilərin ekoloji tərbiyəsinin inkişaf etdirilməsinə kömək etməklə yanaş, həm də doğma diyarı keşf etmələrinə şərait yaratır.

İstər sinifdən xaric tərbiyə işləri, istərsə də məktəbdən kənar tərbiyə işləri şagird şəxsiyyətinin formalşmasına və məktəbdə təlim və tərbiyə keyfiyyətinin yüksəldilməsinə xidmət edir, məktəblilərin təlim prosesində qazandıqları bilik, bacarıq və vərdişləri daha da zənginləşdirir və həyata tətbiq etmələrini, məktəblilərin

fəallığını, təşəbbüskarlığını maraqlı, meyl və qabiliyyətlərini inkişaf etdirməyə, məktəblilərin asudə vaxtlarının ağıllı təşkilinə şərait yaratmaqla onları xoşagəlməz təsadüfi hadisələrdən və küçənin mənfi təsirindən qorumağa, şəxsiyyətlərə rəsədlərini tənzimləməyə, dostluq, yoldaşlıq kimi əxlaqi keyfiyyətlər yaratmağa xidmət edir.

Təbiət indiyə qədər mövcud olanların, indi yaşayınanların, galacəkdə yaşayacaq insanların mülkiyyətidir. Təbiətin mühafizəsi sahəsində adamların mənəvi məsuliyyəti bütövlükdə həyatın qorunmasına aid olan mənəvi məsuliyyətdir.

**Problemin aktuallığı.** Məqalədə mövzunun aktuallığı əsaslandırılıb. Dərsdənəkən və məktəbdən kənar tədbirlərin mahiyyətinə və məzmununa aydınlıq gətirilib. Dərsdənəkən və məktəbdən kənar dərslerin təsnifatı verilib. Məqalədə dərsdənəkən və məktəbdən kənar tədbirlərdə ekoloji tərbiyənin formalşdırılması nümunələri da verilib.

**Problemin elmi yeniliyi.** Ümumtəhsil məktəblərində dərsdənəkən və məktəbdən kənar tədbirlərdə şagirdlərin ekoloji tərbiyəsinin nəzəri məsələlərinin sistemi şəhədir.

**Problemin praktik əhəmiyyəti.** Məqalədə əldə olunan didaktik nüticələrdən ümumtəhsil məktəblərinin tarix müləllimləri istifadə edə biləcəklər.

### Ədəbiyyat:

1. Our common future. Oxford, 1987.
2. Əliyev H.Ə. "Həyacan təbili". Bakı: Elm, 2007.
3. Məsimov H.M. "Ekoloji tərbiyənin aktual məsələləri". Bakı, 1991.
4. Uşinski K.D. Seçilmiş əsərləri. 3-cü cild. Bakı, 1953.
5. Allahyarova T. Ekoloji mədəniyyət və ictimai tərəqqi. Bakı: Elm, 1999.
6. Abdullayev H.X. Məsimov H.M. "Uşaqların ekoloji tərbiyəsi". Bakı, Maarif, 1993.
7. Mayilov İ., Abdulkərimov T. "Orta məktəbdə təbiəti mühafizə məsələlərinin öyrənilməsi". Bakı: Maarif, 1985.

E-mail: ayfershakirli17@gmail.com

Rəyçilər: tarix ü.fals.dok., dos. R.Ə. Əliyev

ped. ü. fals.dok.. prof. M.M. Əmirov

Redaksiyaya daxil olub: 02. 01. 2019.